

MUSIQI TƏNQİDİ

Musiqi tənqidçisi Ramiz Zöhrabovun musiqişünaslığın aktual problemlərinə münasibəti

Məmmədova Afet (ADMİU)

Fakültə: Müsiqî sənəti

İxtisas: Müsiqisünaslıq (Musiqi tənqidisi)

Kurs-II

Elmi rəhbər: sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Güllü İsmayılova

Azərbaycan musiqi mədəniyyəti tarixinə etnomusiqişünas və musiqi tənqidçisi kimi daxil olan Ramiz Zöhrabov, əhəmiyyətli kitabların və aktual mövzularda yazılımış çoxsaylı məqalələrin müəllifidir. Müstəqil yaradıcılığa başladığı ilk gündən musiqişünaslıq sferasındaki bir çox problemlərə həm maraqlı çıxışları, həm də cəsarətli və kəsərli qələmi ilə öz oblektiv münasibətini bildirən R.Zöhrabovun, 1971-ci ildə "Mədəniyyət və İncəsənət" qəzetində dərc olunun "Tələbkarlığı unutmaq" adlı məqaləsi də bu qəbildəndir.

Məqalənin məzmununa diqqət yetirdikdə görürük ki, 32 yaşlı gənc musiqişunas, milyonların sevimliyi olan mahni janrının problemləri haqqında danışır. O, həm mahni janrında artıq öz sözünü deyən, həm də o zaman yaradıcılığa yeni başlayan gənc professional bəstəkarların mahniları ilə bağlı maraqlı və aktual fikirlərini bildirir. Musiqişunas, o dövr üçün vətənpərvərlik ruhunda yazılmış mahniların azlığından gileyənə də, mövzuların əsasının ana torpağı məhəbbət olduğunu da vurğulayır. Mahni musiqisinin xüsusi bir resepti yoxdur, hər bir bəstəkarın öz dəsti-xətti, öz yolu olmalıdır ki, mahnilar bir-birini təkrarlamasın və onlar həyatda öz yerini tapa bilsin, kimi fikrini söyləyir. O, F.Əmirov, C.Cahangirov, H.Xanməmmədov, S.Rüstəmov və b. bəstəkarların mahnilarının zaman keçə

də populyarlığını itirmədiyini bildirir, T.Quliyevin kinofilmlərə yazdığı mahnıları və onların sevilərək “sərbəst” həyata vəsiqə qazanmasını isə xüsusişlə vurgulayır. R.Zöhrabov belə bir sual ortaya qoyma ki, T.Quliyevin nə üçün M.Maqomayevin ifası üçün mahnı yazişmir, çünki belə bir əsər olsa, heç şübhəsiz ki, dünya şöhrəti qazanmış olardı. Hətta R.Behbudovun vaxtilə oxuyub rəğbat qazandığı əsərlərin mahnı teatrında oxunmamasından, 1968-ci ildə T.Quliyevin sıfırış ilə yazdığı 5 mahnının nə konsert salonlarında, nə də efir-də səslənməməsi ilə bağlı narahatlığını bildirir. O, həmçinin müğənnilərin efişlərdə, radiolarda bayağı mahnıların ifasına daha çox üstünlük vermələrini, məyusədici məqam kimi dəyərləndirir

O dövrün genç bəstəkarlardan T.Hacıyevin mahnı yaradıcılığındakı hər yeni əsərində ilklerə imza atdığını, həmişə özünə sadıq qaldığını söyləyən R.Zöhrabov, bəstəkarın mahnılarının tez qavranıldığını və sevildiyini, R.Mirişlinin isə yeni forma axtarışında olmasını, onun duet mahnılarının yeni üslub xüsusiyyətlərini vurğulayır. E.Mahmudovun mahnılarının diniyicilər tərəfindən çox seviləməsini söyləyən müsiqişünas, bu mahnıların milli koloritini, harmonik və melodik zənginliyini xüsusilə qeyd edir. Yeni estrada mahnılarından söhbət açarken, O.Kazımovun adını vurgulayaraq, mahnılarında nə qədər müair harmoniya, ritm olsa da, onun milli intonasiya köklərini daima saxlamasını diqqətə çatdırır.

Məqalədə musiqişünası en çox narahat edən məqamlardan biri də odur ki, bəzi müğənnilər ara bəstəkarların köməyi ilə mahniyə bənzər melodiya quraşdırır, adını da təsnif qoyurlar. O, belə təsniflərin radio, televiziyyada səslənərək dinləyicilərin bu janr barədə fikrini yanılmاسını kəskin təqnid edir. Xüsusilə vurgulamaq lazımdır ki, gələcəyin muğamşunas alim kimi R.Zöhrabovun əsas tədqiqat obyekti muğamlar və təsniflər olduğundan bu mövzu onun üçün çox həssas idi. O, həmçinin mahnilardakı çoxsaylı təkrarların musiqi arxitektonikasına yenəsəklik götirdiyini bildirir, həvəskar bəstəkarların mahnilarının primitiv olmasını, ancaq buna baxmayaraq, efir də, konsert salonlarında tez-tez səslənməsini ürək yanğısı ilə qeyd

edir. Satirik mahnilara hal-hazırda dinləyicinin ehtiyacı olduğunu, ancaq bu janın unudulduğunu böyük təəssüf hissi ilə qeyd edir. Mahniları yol yoldaşımız, sirdaşımız adlandıran Ramiz müəllim, bu məqaləni yazarkən sırávi bir musiqişünas idi, onun nə elmi dərəcəsi, nə də elmi adı var idi. Amma, onun o dövrdə mahni janrını obyektiv şəkildə səciyyələndirən məsələlərlə bağlı cəsarətlə qaldırdığı problemlərin eksəriyyəti bu günümüzdə də aktual olaraq qalmaqdadır. Yəni, sənətə obyektiv qiymət verməyi bacaran və tələbkarlığı heç zaman unutmayan musiqi tənqidşisi Ramiz Zöhrabovun 50 il əvvəl yazılıan bu məqaləsində, onun mahni janrı sferasında qabartdığı eksər məsələlər, bu gün də musiqişünaslığın aktual problemlərinə aiddir.